

UOT 159.9

İlahə Murad qızı Rzaxanova
fəlsəfə doktoru programı üzrə dissertant
Azərbaycan Respublikası Təhsil İnstitutu
<https://orcid.org/0000-0002-2332-3406>
<https://doi.org/10.5281/zenodo.6450143>

**МӘКТƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA DİZARTRİYANIN TƏSNİFATI
VƏ ONLARIN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ**

Илаха Мурад гызы Рзаханова
докторант по программе доктора философии
Институт Образования Азербайджанской Республики

**КЛАССИФИКАЦИЯ ДИЗАРТРИИ У ДЕТЕЙ ДОШКОЛЬНОГО ВОЗРАСТА И ИХ
ХАРАКТЕРНЫЕ ОСОБЕННОСТИ**

Ilaha Murad Rzakhanova
doctorial student in the program of doctor of philosophy
Institute of Education of the Republic of Azerbaijan

**CLASSIFICATION OF DYSARTHRIA IN PRESCHOOL CHILDREEN
AND THEIR CHARACTERISTICS**

Xülasə. Müasir dövrdə məktəbəqədər yaşılı uşaqlar arasında nitq qüsurlarına, xüsusilə dizartriyaya tez-tez rast gəlinir. Hazırda cəmiyyətdə rastlaşdığımız dizartrik uşaqların düzgün qruplaşdırılması və onlarla korreksiya işini təşkil etmək üçün qüsurların təsnifikasi və xarakterik xüsusiyyətlərinin müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. Məqalədə məktəbəqədər yaşılı uşaqlarda dizartriyanın təsnifikasi və onların xarakterik xüsusiyyətləri müxtəlif prinsiplərə və yanaşma üsullarına uyğun olaraq açıqlanır, dizartriyanın əsas əlamətlərinin – simptomlarının müəyyən olunması üsulları haqqında geniş məlumat verilir. Bundan əlavə, serebral iflicli uşaqlarda nitq pozulmalarının ağırılıq dərəcələrinin təyin edilməsi də öz əksini tapmışdır.

Açar sözlər: *dizartriya, tələffüz pozulması, koordinasiya pozulması, spastik parez, əzələlərin iflici, refleks, innervasiya*

Резюме. В современное время среди детей дошкольного возраста распространены дефекты речи, особенно дизартрия. Важно классифицировать и охарактеризовать дефекты, чтобы правильно сгруппировать детей-дизартриков, которых мы встречаем в современном обществе, и организовать с ними коррекционную работу. В статье описаны классификации дизартрии у детей дошкольного возраста и их характеристика в соответствии с различными принципами и подходами. Представлена подробная информация о методах выявления основных симптомов дизартрии. Кроме того, отражено определение степени выраженности речевых нарушений у детей с детским церебральным параличом.

Ключевые слова: *дизартрия, нарушение произношения, нарушение координации, спастический парез, паралич мышиц, рефлекс, иннервация*

Summary. In modern times, speech defects, especially dysarthria, are common among preschool children. It is important to classify and characterize the defects in order to properly group the dysarthria children we meet in society today and to organize correctional work with them. The article describes the classification of dysarthria in preschool children and their characteristics in accordance with various principles and approaches, provides detailed information on the methods of identifying the main symptoms of dysarthria. In addition, the determination of the severity of speech disorders in children with cerebral palsy is also reflected.

Key words: *dysarthria, pronunciation disorder, violation of coordination, spastic paresis, paralysis of muscles, reflex, innervation*

Müasir loqopediyada dizartrianın təsnifatı lokallaşma prinsipi, sindromlaşdırıcı yanaşma, nitqin ətrafdakılar üçün anlaşıqlı dərəcəsi durur. Loqopediyada geniş yayılmış təsnifat nevroloji yanaşma hesaba alınmaqla, nitqin hərəki aparmanın zədələnmələrinin lokallaşma səviyyəsi əsasında tərtib olunmuşdur. Onlar dizartrianın aşağıda göstərilən formalarını fərqləndirirlər: bulbar, psevdobulbar, qabiqaltı, beyincik, beyin qabığı dizartriyaları.

Bu təsnifatda ən mürəkkəb və mübahisəli beyin qabığı dizartriyası hesab olunur. Bu növ dizartrianın mövcudluğunu müəlliflər qəbul etmirlər. Yetkin yaşı xəstələrdə bir sıra hallarda dizartriyani motor afaziyanın təzahürlərilə səhv salırlar. Beyin qabığı dizartriyası haqqında mübahisəli məsələ, əhəmiyyətli dərəcədə, qeyri-dəqiqiliyi, motor alaliyası və afaziyası mexanizmlərinə vahid nöqtəyi-nəzərin olmaması ilə əlaqədardır.

Y.N. Vinarşkayaya görə [1973], beyin qabığı dizartriyası ümmüniləşdirici anlayışdır. Müəllif onun artikulyasiya əzələlərinin spastik parezi, həmçinin apraksiya ilə şərtlənən müxtəlif formaların mövcudluğunu qəbul edir. Axırıncı formalar aprastik dizartriya kimi qeyd olunur.

Serebral iflicli uşaqlara sindromlaşdırıcı yanaşmanın əsasında dizartrianın aşağıdakı formaları fərqləndirilir: spastik-natamam iflic, spastik-rigiq, spastik-qeyri-iradi, spastik-ataktik, atati-hiperginetik dizartriyalar.

Bələ yanaşma serebral iflicli uşaqların beyninərinin zədələnmələri və onun ağırlaşmış formalarının çoxluğu ilə şərtlənir. Pozulmalar dəqiq hərəki pozuntularla təzahür olunmursa, nevroloji diaqnostikada artikulyasiya motorikası pozulmanın xarakterinin qiymətləndirilməsi əhəmiyyətli dərəcədə mürəkkəbləşir. Bu təsnifat əsasında müxtəlif nevroloji sindromlar dayandığı üçün, diaqnostika loqoped tərəfindən aparıla bilməz. Serebral iflicli uşaq üçün aparılan müalicənin inkişafının təsiri altında nevroloji sindromların tez-tez dəyişməsi xarakterikdir. Bunu nələn, sindromlaşdırıcı prinsipə əsasən dizartrianın təsnifatlaşdırılmasında müəyyən çətinliklər ortaya çıxır.

Bəzi hallarda loqoped və həkim-nevropatoloquñ işində, sıx qarşılıqlı əlaqə şəraitində dizartrianın müxtəlif formalarının fərqləndirilməsinə, iki yanaşmanın birləşdirilməsi məqsədəyən ola bilər. Məsələn, psevdobulbar dizar-

trianın ağırlaşmış forması, spastik-hiperginetik və ya spastik-ataktik sindrom və s.

Serebral iflicli uşaqlarda nitqin ətrafdakılar üçün aydınlıq dərəcəsinə görə dizartrianın təsnifatı fransız nevropatoloqu G.Tardier [1968] tərəfindən verilmişdir. Müəllif belə uşaqlarda nitq pozulmalarının dörd ağırlıq dərəcəsini təyin etmişdir:

I yüngül dərəcə: – səs tələffüzü pozulması. Ancaq mütəxəssis tərəfindən, müayinə prosesində aşkar olunur.

II dərəcə: – tələffüz pozulmaları hamiya aşkarlaşdır, lakin ətrafdakılar tərəfindən başa düşülür.

III dərəcə: – uşağın nitqi ancaq yaxınlarına, qismən də ətrafdakılara ayındır.

IV ən ağır dərəcə : – nitqin yoxluğunu başa düşmürələr (anartriya).

Anartriya dedikdə, nitq hərəki əzələlərinin iflici nəticəsində səs tələffüzü imkanlarının tam və ya qismən olmaması başa düşülür. Anartriya aşkarlanmasına ağırlığına görə müxtəlif olub: ağır – nitqin və səsin olmaması; orta ağır – yalnız səs reaksiyaları var; yüngül – səs-heca aktivliyi var.

Dizartrianın əsas əlamətləri simptomlardır. Hər şeydən əvvəl, artikulyasiya, motorika və nitq tənəffüsü pozulmaları ilə birləşən səs və səs tələffüzü qüsurlarıdır. Dislaliyadan fərqli olaraq, dizartriyada həm samit, həm sait səslərin tələffüzündə pozulmalar baş verir.

Samitlərin tələffüzündə pozulmalar sıralara və yüksəkliyə görə təsnif olunur. Samitlərin tələffüzündə pozulmalar onların əsas əlamətinə görə, aşağıdakı kimi təsnif olunur: səs tellərində vibrasiyanın olub-olmamasına görə; artikulyasiya yeri və üslubuna görə; dil arxasının sərt damğa əlavə yüksəkliyinin olub-olmamasına görə. Dizartriyada səs tələffüzünün bütün qüsurları pozulmaların tiplərində asılı olaraq aşağıdakılara bölünürələr:

- səsin təhrif olunması;
- səsin olmaması, dəyişilməsi, anlaşılmaz tələffüz.

Səsin olmaması, səslərin akustik artikulyasiya xarakterlərinə görə, müqayisə olunmasının çatışmazlığı ilə müşahidə olunur. Buna görə də yazılı nitqdə pozulmalar daha tez-tez qeyd olunur.

Dizartrianın bütün formaları üçün aşkar olunan artikulyasiya motorikasının pozulmaları xarakterikdir. Əzələ tonusunun pozulmalarının xa-

rakteri, hər şeydən əvvəl, beynin zədələnmələrinin lokallaşdırılmasından asılıdır. Artikulyasiya əzələlərində onun aşağıdakı formalarını fərqləndirirlər: artikulyasiya əzələlərinin yiğilması: dil, dodaq, sıfət və boyun əzələlərində daimi tonusun yüksəlməsi, əzələ tonusunun yüksəlməsi yalnız dilin ayrı-ayrı əzələlərinə aid ola bilməsi.

Əzələ tonusunun ifadə olunmuş yüksəlməsində dil gərgindir, geriyə dartılıb, dil arxası qatlanıb və yuxarı qalxıb, dilin ucu ifadə olunmayıb, adı vəziyyətdədir. Gərginləşmiş, sərt damağa tərəf qaldırılmış dil, arxası samit səslərin yumşaldılmasına xidmət edir. Dil əzələlərinin gərginləşməsi artikulyasiyanın əsas xüsusiyyətinin incələşməsi fonematik inkişafdan geri qalmaya səbəb olur.

Ağızin dairəvi əzələsində əzələ tonusunun yüksəlməsi dodaqların gərginliyinə gətirib çıxarırlar və ağız kip bağlanır. Bu zaman hərəkətlərin aktivliyi məhdudlaşdır. Dilin irəli hərəkətinin məhdudlaşması və ya mümkünsüzlüyü çənə-dil, çənə-dilaltı, ikili arxa əzələlərinin, həmçinin dilaltı sümüyü birləşən əzələlərin gərginləşməsi ilə əlaqədar ola bilər.

Udlaq-dil sinirləri ilə innervasiya olunan dil-damaq əzələləri istisna olmaqla, bütün dil əzələləri dilaltı sinirlərlə təmin olunur. Üzün və boyunun əzələlərində əzələ tonusunun yüksəlməsi artikulyasiya aparatında sərbəst hərəkətləri daha da məhdudlaşdırır.

Əzələ tonusu pozulmasının digər növü hipotoniyadır. Hipotoniyada dil nazikdir, ağız boşluğunda yayılıb, dodaqlar süst vəziyyətdədir, onları kip bağlamaq imkanı yoxdur. Buna görə də, adətən, ağız yarıçıllı vəziyyətdədir, hərəkət çatışmazlığı aşkar olunur.

Hərəkət çatışmazlığında artikulyasiyanın əsas xüsusiyyəti, səsin burunda tələffüz olunmasıdır ki, bu zaman yumşaq damaq əzələlərinin hərəkəti damaq pərdəsinin yuxarıya kifayət qədər hərəkətinə və əsnəyin arxa divarına sıxılma-sına mane olur. Hava axını burundan xaric olur və ağız boşluğundan çıxan hava axını isə çox zəif olur. Partlayan küylü dodaq samitlərinin p, b tələffüzü pozulur.

Bununla əlaqədar partlayan kar samitlərin tələffüzündə pozulmalar baş verir. Partlayan kar samitlərin əmələ gəlməsində dodaqların daha enerjili işi lazımdır ki, bu da hərəkət azlığında mümkün deyil. Partlayan burun sonorları m, n,

həmçinin, artikulyasiyası alt dodağın yuxarı dış-lərlə sıx bağlanması tələb etməyən və ensiz aralıq əmələ gətirən f, v dodaq-dış küylü samitləri daha asan tələffüz olunur. Dilönü-partlayan küylü samitlərin də t, d tələffüzü pozulur, dilönü ş, j samitlərinin artikulyasiyasında təhriflərə yol verilir.

Dizartriya zamanı artikulyasiya əzələlərində əzələ tonusunun pozulmaları şəklində aşkar oluna bilər: sakit halda artikulyasiya aparatında aşağı əzələ tonusu qeydə alınır, nitq cəhdlərində isə tonus kəskin şəkildə yüksəlir. Bu pozulmaların xarakter xüsusiyyətləri onların dinamikliyi, təhriflərin daimi olmaması, səslərin əvəzlənməsi və buraxılmasıdır.

Dizartriyada artikulyasiya motorikasının pozulması atikulyasiya əzələlərinin hərəkətliliyinin məhdudlaşmasının nəticəsidir. Bu əzələ tonusunun pozulmaları qeyri-iradi hərəkətlərin olması, koordinasiya pozulmalarının təsiri ilə daha da güclənir. Artikulyasiya əzələləri kifayət qədər hərəkətli olmadıqda səs tələffüzü pozulur. Dodaq əzələləri zədələnmələrində həm sait, həm də samit səslərin tələffüzü ziyan çəkir.

Xüsusilə dodaqlanan səslərin o, u tələffüzü pozulur, çünkü bu səslərin tələffüzünə dodaqların aktiv hərəkətləri, dairəvi forma alması (dartılmaq, uzatmaq) tələb olunur. Kipləşən dodaq samitlərinin p, b tələffüzü pozulur. Uşaq dodaqlarını irəli uzatmaq, onları dairəvi formaya salmaq, ağız küçərini yanlara çəkmək, üst dodağı yuxarı qaldırmaq, alt dodağı aşağı buraxmaq və bir çox başqa hərəkətləri yerinə yetirməkdə çətinlik çəkir.

Dodaqların hərəkət məhdudiyyəti çox vaxt, ümumiyyətlə, artikulyasiyanın pozulmasına səbəb olur. Belə ki, bu hərəkətlər ağızin ön qapısının forma və ölçülərini dəyişir, bununla da bütün ağız boşluğunda borunun yaranmasına təsir göstərir.

Dil əzələlərinin hərəki məhdudiyyəti ağız boşluğunda dil ucunun kifayət qədər yuxarı qalxmaması ilə qeyd oluna bilər. Adətən, bu, bizvari-dil və digər əzələlərin hərəkətinin pozulması ilə əlaqədardır. Bu qüsür fisıldayan, viyildayan, vizildayan səslərin, həmçinin ön sıra saitlərin u, e və digər səslərin tələffüzündə pozulmalar yaradır.

Dilin geriyə hərəkətinin məhdudlaşması dilaltı-udlaq-kürək, dilaltı-bizvari, ikili arxa və digər əzələlərin pozulmalarından asılı ola bilər.

Bu zaman dilarxası səsləri q, k, x, həmçinin, bir çox saitlərin, xüsusilə e, o, a saitlərinin artikulyasiyası pozulur. Dil əzələlərinin iflicində, onların əzələ tonusunun pozulmalarında çox vaxt dilin dəyişmələri, onun uzanması, qısalması, irəli, geri hərəkətləri imkansız olur.

Səs tələffüzü pozulmalarını yumşaq damaq əzələlərinin hərəkət məhdudluğu (*onu gərib uzadan və qaldıran damaq-udlaq və damaq dil əzələləri*) daha da ağırlaşdırır. Bu əzələlərin iflici zamanı damaq pərdəsinin qalxması çətinləşir, havanın burun boşluğundan axıb getməsi baş verir, səs burun tembri alır, nitqin ahəngi təhrif olunur. Nitq səslərinin küy əlamətləri kifayət qədər ifadə olunmur.

Yumşaq damaq əzələlərini təmin edən üçlü sinirin, üz və azan sinirlərin şaxələri ilə həyata keçirilir. Dizartriyada tez-tez müşahidə olunan üz əzələlərinin iflicləri də səs tələffüzüne təsir göstərir. Gicgah əzələlərinin, çeynəmə əzələlərinin iflicləri alt çənənin hərəkətini məhdudlaşdırır, nəticədə səsin modulyasiyası və ahəngi pozulur.

Əgər ağız boşluğunda dilin vəziyyəti düzgün deyilsə, damaq pərdəsinin hərəkətliliyi azırsa, ağız boşluğu dibi əzələlərinin, dilin, do-daqların, yumşaq damağın, udlağın arxa divarın əzələlərinin tonus pozulmalarında bu pozulmalar daha da güclü ifadə olunur.

Dizartriyada artikulyasiya motorikası pozulmalarının xarakterik əlamətləri koordinasiya pozulmalarıdır. Bu, artikulyar hərəkətlərin dəqiqliyi və uyğunluğunun pozulmalarında özünü göstərir. Əsasən, zərif, fərqləndirici hərəkətlərin yerinə yetirilməsində pozulmalar müşahidə olunur. Beləliklə, artikulyar əzələlərdə ifadə olunmuş ifliclər olmadıqda da iradi hərəkətlər qeyri-iradi və uyğunsuz, tez-tez həddən artıq hərəkəti ilə həyata keçirilir.

Məsələn, uşaq dili ilə burnunun ucuna toxuna bilir, eyni zamanda, dilini loqopedin üst doğan üstündə dəqiq göstərdiyi yerə çatdırı bilmir. Adətən, bu pozulmalar hərəkətlərin növbələşməsində, məsələn, xortum-dişagartma və s. çətinliklərlə, həmçinin məcburi, qeyri-iradi hərəkətlərin xırda titrəyişlərinin meydana çıxmazı zamanı müəyyən artikulyasiya pozalarının saxlanmasında ortaya çıxan çətinliklərlə birləşir [2].

Koordinasiya pozulmalarında ayrı-ayrı səslərin tələffüzü səviyyəsində yox, hecaların, sözlərin, cümlələrin tərkibində avtomatlaşdırıl-

mış səslərin tələffüzündə pozulmalar baş verir. Bu, ayrı-ayrı səslərin və hecaların tələffüzü üçün lazım olan bəzi artikulyasiya hərəkətlərinin qoşulmasında gecikmələrlə əlaqədardır. Nitq ləngiyir və heca-heca, qırıq-qırıq, ucadan danışq meydana çıxır.

Reseptorların təmin edilməsi iradi hərəkətlərin yerinə yetirilməsindəki rolü barədə ilk dəfə Şerinqton [1923, 1935] tərəfindən eksperimentlər aparılmışdır. Müəyyən olunmuşdur ki, ixtiyari hərəkətlərdə əzələlərin yiğilmasını təmin edən əsəb mərkəzlərinin oyanması ilə yanaşı, əks funksiyaları yerinə yetirən əzələlər qrupuna nəzarət edən mərkəzlərin oyanıqlığını azaldan, induksiya nəticəsində meydana çıxan tormozlanma böyük rol oynayır [3, s. 20-28].

Bir çox əzələlərdə əsas hərəkəti yerinə yetirən liflərlə yanaşı, antoqonist qruplar da var. Bunların birgə işi normal səs tələffüzü üçün lazım olan hərəkətlərin dəqiq təbəqələşməsinə səbəb olur. Belə ki, dili ağız boşluğundan çıxartmaq, xüsusən də dil ucunu yuxarı qaldırmaq üçün çənə-dil əzələlərinin aşağı dəstəsi yiğilmalıdır, lakin, eyni zamanda, həmin əzələlərin dili geriyə və aşağı çəkən lifləri boşalmalıdır, əgər bu seçici orqanlar baş vermirse, onda bu hərəkətin yerinə yetirilməsi və bir sıra dilönü səslərin tələffüzündə pozulmalar gedir.

Dilin geriyə və aşağı hərəkəti zamanı bu əzələnin aşağı dəstəsi boşalmalıdır. Çənə-dil əzələsinin orta dəstələri dil arxasını yuxarıya doğru qatlayan uzunsov əzələ lifləri hesab olunur. Dilin aşağı hərəkətində dilaltı dil əzələləri bizvari-dil əzələlərinin lifləri, dilin geriyə hərəkətində iki əzələ əl barmaqlarının hərəkətində işləyir. Dilin bir istiqamətdə yana hərəkətləri yalnız digər tərəfin cüt əzələlərinin boşalması zamanı mümkün olur.

Dilin orta xətlə bütün istiqamətlərdə irəli, geri, yuxarı, aşağı, simmetrik hərəkət etməsi üçün sağ və sol tərəfin əzələləri aqonist əzələlər kimi sinxron işləməlidir, yoxsa dil yana doğru əyiləcək. Dilin vəziyyətinin dəyişməsi, onun dəralması və dilin köndələn əzələlərinin yiğilmasını, dilin qalınlaşmasında və genelməsində iştirak edən vertikal əzələ liflərinin və dilaltı-dil, bizvari-dil əzələlərinin boşalmasını tələb edir.

Artikulyasiya əzələlərində məcburi hərəkətlərin və oral sinkeziyaların mövcudluğu dizartriyanın tez-tez rast gəlinən əlamətlərindən-

dir. Onlar səs tələffüzünü təhrif edir, nitqi az anlaşıqlı, ağır hallarda isə mümkünsüz edir: adətən, həyəcanlananda, emosional gərginlik keçirəndə bu hallar güclənir. Buna görə də, nitq ünsiyyəti vəziyyətindən asılı olaraq, səs tələffüzü pozulmaları müxtəlifdir. Bu zaman dilin, dodağın dartılması, qıcolma, sıfətin əyilməsi ilə yanaşı, dilin xırda titrəmələri, ağır hallarda ağızın qeyri-ixtiyari açılması, dilin irəli çıxmazı, məcburi təbəssüm qeyd olunur [5].

Məcburi hərəkətlər, artikulyasiya pozulmalarında, dil orta xətdə olarkən də baş verir. İxtiyari hərəkətlər yerinə yetirilərkən və ya onlara cəhd olunanda bunlar güclənir. Bununla məcburi hərəkətlər, ixtiyari və ya başa düşülməyən hərəkətlərlə paralel icra olunan qeyri-ixtiyari hərəkətlərdən fərqlənir. Məsələn, dilin yuxarıya hərəkətində, aşağı çənəni yuxarıya qaldıran əzələlər, zamanı bütün boyun əzələləri gərginləşir və uşaq hərəkəti başını əyməklə yerinə yetirir.

Qeyri-ixtiyari hərəkətlər yalnız nitq əzələlərində yox, skelet əzələlərində və funksional cəhətdən daha sıx bağlı olan şöbələrində də müşahidə oluna bilər. Dizartriyanı uşaqlarda dilin hərəkəti zamanı çox vaxt sağ əlin barmaqlarının, xüsusilə tez-tez böyük barmağın müşayiətedici hərəkətləri meydana çıxır.

Dizartriyanın xarakterik əlamətlərindən biri də artikulyasiya aparati əzələlərindən gələn afferent impulsların pozulmasıdır. Uşaqlar dilin, dodaqların vəziyyətini zəif hiss edir, təqlid yolu ilə artikulyasiya quruluşunu təkrar etmək və onu qoruyub saxlamaqdə çətinlik çəkirlər, bu da çatışmazlığın inkişafını ləngidir.

Dizartriyanın tez-tez özünü göstərən əlamətlərindən biri artikulyasiya nitq səslərini və onların seriyalarını, sözləri tələffüz etmək bacarığı çatışmazlığıdır. Dizartriya ikincili artikulyasiya aparati əzələlərinin pozulması nəticəsində, həm də birincili beyin zədələnmələrinin lokallaşdırılması ilə əlaqədar ola bilər. A.R. Luriyanın işləri əsasında pozulmaların iki tipi qeyd olunur: kinestetik və kinetik.

Kinestetik artikulyasiya quruluşunun, əsasən, samit səslərin ümumiləş-dirilməsi inkişafındakı çatışmazlıqlar, çətinliklərlə qeyd olunur.

İrsi pozulmalarda artikulyasiya quruluşunun təşkili zamanı çatışmazlıq qeyd olunur. Bu halda həm sait, həm də samit səslərin tələffüzü pozulur. Saitlər tez-tez uzanır, onların artikulya-

siyası neytral a səsinə yaxınlaşır. Əvvəldə və ya sonda gələn samitlər gərgin, ya uzadılaraq tələffüz olunur, onların spesifik dəyişmələri də qeyd olunur: aralıq səsləri, partlayan səslərlə z-d səs əlavəsi qeyd olunur.

Dizartiyada ağızda səsin avtomatlaşması aşkar oluna bilər: sorucu, xortum, axtarış, ovucbaş və erkən dövrdə uşaqlar üçün norma sayılan digər reflekslər. Bu reflekslərin mövcudluğu ixitiyari olaraq, ağız hərəkətlərini çətinləşdirir.

Artikulyasiya motorikasının pozulmaları üzənənə, dizartriyanın birinci əsas sindromunu, yəni, artikulyasiya pozulmaları sindromunu yaradır. Bu sindrom beyin pozulmalarının ağırlığı və lokallığından asılı olaraq formasını dəyişir [4, s.78].

Dizartriyada tənəffüs əzələlərinin təmin olunması, pozulması hesabına nitq tənəffüsü pozulur. Tənəffüs ritmi nitqin məzmununun mənası ilə tənzimlənir, nitq yanında o, adətən, tezləşir, ayrı-ayrı hecaların və ya sözlərin tələffüzündən sonra uşaq səthi təlaşla nəfəs alır, aktiv nəfəsvermə müddəti qısalır və ağızın daim yarımcıq olmasına baxmayaraq, burun nəfəsverməsi baş verir.

Nəfəsalma və nəfəsverməni həyata keçirən əzələlərin işindəki uyğunsuzluq uşaqla nəfəsalma zamanı danışq tendensiyası yaradır. Bu tənəffüs hərəkətləri üzərində ixtiyari nəzarəti, həmçinin tənəffüs, artikulyasiya və səs fondlaşdırılması arasında koordinasiyanı daha artıq pozur.

Dizartriyanın ikinci sindromu-nitq tənəffüsünün pozulmasıdır.

Dizartriyanın növbəti xarakter xüsusiyyəti səs pozulması və melodiya-intonasiya pozulmalarıdır. Səs pozulmaları dil, dodaq, yumşaq damaq, səs telləri, udlaq əzələlərinin natamam iflic, onların əzələ tonusu pozulmaları, hərəki məhdudluğu ilə əlaqədardır. Səs aparati əzələlərinin yığılması səs tellərinin titrəmə imkanlarını tamamilə istisna edə bilər. Bu isə cingiltli samitlərin əmələgəlmə prosesini kəskin pozur. Səs tellərinin titrəməsi həm də səs aparati əzələlərinin zəifliyi və iflici nəticəsində pozulur. Belə şəraitdə səsin gücü minimum həddə olur.

Dizartriyada səs pozulmaları çox müxtəlifdir, onun müxtəlif formaları üçün spesifikdir. Onlar daha çox səsin gücünün kifayət qədər olmaması ilə səs zəifdir, sakitdir, nitq prosesində tükənir, səs ahənginin pozulması ilə boğuq, burun səsi, xırıltılı, monoton, qısıq, sönüük, qırtlaq

səsi gərgin, qırıq-qırıq, gücləndirilmiş və s. səs modulyasiyalarının zəif ifadə və ya heç olmaması ilə uşaq səs tonunun yüksəkliyini müstəqil dəyişə bilməməsi ilə xarakterizə olunur.

Dizartriyada dilin ən aşağı fonoloji vəziyyəti pozulur. Nitq funksiyasının intensiv inkişafı dövründə dilin fonoloji səviyyəsinin pozulması bəzi hallarda uşaqın bütün nitq inkişafının patologiyasına səbəb ola bilər. Bununla əlaqədar ayrı-ayrı dizartriyali uşaqlarda nitq inkişafının ahəngində ləngimələr, nitqin leksik-qrammatik sırasının ikincili pozulmaları, nitq zəifliliyi halları müşahidə olunur.

Dizartriyada nitq pozulmaları ilə yanaşı, qeyri-nitq pozulmaları da müşahidə olunur. Bunlar sorma, udma, çeynəmə, ümumi motorika, əl barmaqlarının zərif diferensiallaşmış motorikasının pozulmaları ilə birləşən fizioloji

tənəffüs pozulmaları şəklində təzahür edən bulbar və saxta bulbar sindromlarıdır [1, s. 96].

Bələliklə, dizartriyanın əsas simptomları - səs tələffüzünün pozulmaları və nitqin prosodik tərəfləri-artikulyasiya, tənəffüs və səs pozulma təzahürlərinin ifadə olunma səviyyəsi və xarakteri ilə müəyyən olunur.

Problemin aktuallığı. Dizartriyanın təsnifatının səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmək və həmin istiqamətdə məqsədyönlü işlərin aparılması aktuallıq daşıyır.

Problemin elmi yeniliyi. Dizartriyanın təsnifatının səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirilir və bu istiqamətdə aparılacaq işlər diqqət mərkəzinə çatdırılır.

Problemin praktik əhəmiyyəti. Mütəxəssis-lər dizartriyali uşaqların xarakterik xüsusiyyətlərini bilməklə, bu uşaqların nitqini korreksiya edərkən müsbət nəticələr əldə edəcəklər.

Ədəbiyyat:

1. Dostuzadə, D.Ə. Sadıqov F.B. Dizartriya. D.Ə. Dostuzadə, F.B. Sadıqov. -Bakı, -2017. - 206 s.
2. Бабина, Г.В. Речевые нарушения при детском церебральном параличе/ Г.В. Бабина / Вопросы логопедии. - М.: МГПИ, -1978.- 136 с.
3. Борякова, Н.Ю. Практикум по коррекционно-развивающим занятиям / Н.Ю. Борякова, А.В. Соболева, В.В. Ткачева.-М.: Наука, -1994.- 136 с.
4. Выявление и преодоление речевых нарушений в дошкольном возрасте: метод, пособие/2005.- 224 с.
5. Лопатина, Л.В. Нарушения мимической мускулатуры и артикуляционной моторики у детей со стертой формой дизартрии / Речевые и нервно-психические нарушения у детей и взрослых / Л.В. Лопатина. -Л., -1987.

E-mail: rasimrzaxanov@mail.ru
Rəyçilər: ped.ü.fəls.dok., dos. D.Ə. Dostuzadə,
ped.ü.fəls.dok. L.H. İmanova
Redaksiyaya daxil olub: 26.01.2022.